

Prezident İlham Əliyevin Konstitusiyaya dəyişikliklərlə əlaqədar təklifləri insan hüquq və azadlıqlarının daha etibarlı təminatına yönəlib

(Əvvəli 1-ci səhifədə).

Siyavuş Novruzov deyir ki, irəli sürünlən təklifləri bir neçə bloka ayıraq, burada ən önəmli məsələ ölkədə insan hüquq və azadlıqlarının, sosial ədalət prinsiplerinin qorunması, vətəndaşların rifah halının yaxşılaşdırılması, anonim yazişmaların qarşısının alınması, insanların şərəf və ləyaqətinin tam şəkildə qorunub təmin olunmasıdır. Digər önəmli məsələ isə Azərbaycanın təhlükəsizlik sisteminin daha da gücləndirilməsidir: "Bu gün dünyada ən önəmli məsələ dövlətin təhlükəsizliyidir və insanların təhlükəsizliyinin təminatı dövlətin ən aparıcı vəzifəsidir.

Bu baxımdan vətəndaşların təhlükəsizliyinin təmin olunması, ayrı-ayrı qeyri-qanuni silahlı birləşmələrin və qrupların yaradılmasının qarşısının alınması vacib şərtlərdən biridir".

Təklif edilən dəyişiklikdə önəmli məsələlərdən biri də ordudur quruluğu, Silahlı Qüvvələrin daha da inkişaf etdirilməsidir. Siyavuş Novruzova görə, Azərbaycan 20 ildən artıqdır ədalətsiz müharibə ilə üzüşib. 20 faiz ərazimiz işğaldadır. Bu baxımdan Silahlı Qüvvələrin gündən-güne daha da gücləndirilməsi, texniki təchizatının

yaxşılaşdırılması, dünya standartlarına uyğunlaşdırılması vacib şərtlərdən hesab olunur və bu da həmin sənəddə öz əksini tapıb.

Dəyişikliklərə bağlı təkliflərdə seçkili orqanlarda yaş məhdudiyyətinin aradan götürülməsi də yer alıb. Komitə sədri deyir ki, bir vaxtlar hətta Azərbaycan Konstitusiyasına yuxarı yaş həddi də daxil edilmişdir. Bu da ümummilli lider Heydər Əliyevin namizədiyinin qarşısının alınması üçün həyata keçirilən texribat idi: "1992-ci ildə Konstitusiyanın 121-ci maddəsinin 2-ci bəndini əlavə etmişdilər ki, 65 yaşından yuxarı şəxs prezidentliyə namizəd ola bilmez. Bu da antide-mokratik bir norma idi. Bu gün bəzi ölkələrdə də Azərbaycanda olduğu kimi, aşağı yaş həddi mövcuddur. Ancaq nəzərə alsaq ki, bu, seçim yolu ilə reallaşan bir prosesdir və əhali tərəfindən seçkili yolla həyata keçirilir, ona görə də bu normanın heç bir əhəmiyyəti yoxdur. Əger insanlar həmin insana etimad göstərisə, onu seçmək istəyirsə, həmin şəxsin qarşısını yaş məhdudiyyəti ilə kəsmək düzgün hesab olunmur"-deyən komitə sədri hesab edir ki, artıq bütün dünyada seçib-seçilmək, aktiv və

passiv seçki hüququ olan şəxslərin parlamentə seçilmək hüququ var. Yaş məhdudiyyətinin götürülməsi ilə əlaqədar Azərbaycanda da yeni demokratik düşüncəli gənclər üçün imkanlar yaranar. Onlar bu və ya digər formada öz potensialından istifadə etməklə inkişafimizə böyük dəyər verə bilerlər. Ümumiyyətə, təklif edilən dəyişikliklər Azərbaycan cəmiyyətini daha açıq, demokratik və beynəlxalq birliyə inteqrasiya etmiş səviyyəyə qaldılar. Ona görə də bu dəyişiklikdə yaş həddinin götürülməsi insanlara verilən seçmək və seçilmək hüququ tam əksini tapır: "Çox düzgün olaraq qoyulan normaldır. Elə gənclərimiz var ki, cəmiyyətdə aktiv fəaliyyəti ilə seçilir və özünü bələdiyyə seçkilərində yoxlamaq istəyir. Ancaq qoyulan yaş məhdudiyyəti onun iştirakinin təmin olunmasına əngel yaradır. Belə aktiv gənclərin yerli özünüidarəetmə orqanlarında təmsil olunmalarına yaş həddi nə üçün maneviyyət yaratmalıdır? Yaxud cəmiyyət tərəfindən dəstəklənən, siyasi proseslərdə aktiv fəaliyyəti ilə seçilən 24 yaşlı gənc nədən 1 yaş həddinə görə Parlament seçkilərinə qatılmamalıdır? Bu norma artıq aradan qaldırılmışdır. Çünkü seçim

xalqındır. Bu səbəbdən də dövlət başçısının təklif etdiyi dəyişikliklər çox müsbət qiymətləndirilir".

Təklif edilən digər dəyişiklik isə prezidentlik səlahiyyətinin 5 ildən 7 ilə keçirilməsi ilə bağlıdır. Komitə sədri isə bu məsələni belə deyərləndirdi: "Azərbaycanda hər 5 ildən bir 3 seçki prosesi ardıcıl keçirilir. Siyasi partiyaların seçkilərə hazırlığı, cəmiyyətin seçkide iştirakı və seçki prosesi çox ciddi prosedurdur. Seçkide iştirak etmək isteyində olan normal qurumlar isə hazırlığa bir il öncə başlayırlar. Ona görə də siyasi təşkilatlar 3 il müddətində bütün potensialını seçki proseslərinə yönəldirlər. Ard-arda 3 seçkinin keçirilməsi həm böyük iqtisadi xərc tələb edir, həm də insanların özündə də yorğunluq yaradır. Ölkədə yeniliklər edilərkən əsasən beynəlxalq praktikaya istinad edirik. Dünyanın bir çox ölkələrində prezidentlik institutu 7 il müddətinədir. Yəni, prezidentlik səlahiyyətinin müddəti 4-7 il arasında dəyişən ölkələr var. Ona görə də dövlət başçısının təklif etdiyi dəyişiklik tam demokratik bir addımdır. Burada hər hansıa bir neqativlik yoxdur".

Azərbaycan üçün yeni olan

vitse-prezidentlər institutunun yaradılması təkliflərinə gəlince isə Siyavuş Novruzov diqqətə çatdırıldı ki, dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Belə ki, seçkilərdə iştirak edən prezident kiminle işləmək istədiyi ni özü müəyyən edir, təyin edir və onunla bərabər prezidentlik dövründə çalışırlar. Ölkəmizdə də mütbəmadı olaraq dövlət aparıcı, idarəetmə sistemi tek-milləşir, ayrı-ayrı agentliklər, dövlət strukturları, komissiyalar yaradılır. Bu qurumlara nəzarət mexanizminin yüksək seviyyədə həyata keçirilməsi və Azərbaycanın beynəlxalq əlaqələrinin daha da gücləndirməsi üçün yeni vitse-prezidentlik institutu formalasması müsbət addımdır. Yəni, vitse-prezidentlər dövlətçiliyin bir sıra vacib sahələrinə konkret cavabdeh olacaqlar. Bu isə həmin sahələrinə qarşıya çıxan məsələlərin daha yüksək seviyyədə həll edilməsinə imkan verəcək.

Siyavuş Novruzov hesab edir ki, dövlət başçısının təklif etdiyi dəyişikliklər ümumilikdə, ölkənin, vətəndaşların mənafətinə xidmət edən dəyişikliklərdir və referendum aktı həm ölkə ictimaiyyəti, həm də dünya birliliyi tərəfindən dəstəklənəcək. Çünkü cəmiyyətdən gələn ilk reaksiyalar da vətəndaşların təklif edilən dəyişiklikləri dəstəklədiyini göstərir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan".

Milli Mətbuat Günü ilə əlaqədar «Qəbələ» qəzeti redaksiyasında tədbir

«Sivil cəmiyyətin vacib atributu olan mətbuata, azad sözə diqqət və qayğı dövlət siyasetinin əsas istiqamətlərindən biri olacaqdır».

İlham Əliyev.

Milli Mətbuat Günü ilə əlaqədar «Qəbələ» qəzeti redaksiyasında tədbir keçirilmişdir. Redaksiya işçilərinin iştirak etdiyi tədbiri qəzetiñ redaktoru Oqtay Məmmədov açmış və mətbuat bayramı münasibətə kollektivi təbrik etmiş, onlara fəaliyyət göstərdikləri şərflə işdə uğurlar arzulamışdır.

O. Məmmədov çıxışında dedi ki, «Qəbələ» qəzetiñ nəşr olunmasında kiçik bir kollektiv əməyi vardır. Lakin bu kollektiv qəzetiñ vaxtlı-vaxtında buraxılmasına nail olur. Mən Milli Mətbuat Günü münasibətə sizin hamınıñ təbrik edirəm, hər birinizi firavan həyat və xoş günlər arzulayıram.

Tədbirdə çıxış edən qəzetiñ məsul katibi Nadir Atakişiyev, təcrübə

bəli əməkdaşlardan biri olan Aslan Cəlilov, kompüter mərkəzinin operatoru Rais Rəşidov çıxış edərək 1933-cü ildən nəşrə başlayan bu qəzetiñ maraqlı yol keçidiyindən səhərət açmışlar. Qeyd olunmuşdur ki, Azərbaycan mətbuatı ailəsinin bir üzvü olan «Qəbələ»

lərində qəzet əməkdaşlarına göstərilən güclü təsirlərə baxmayaq, onlar qarşıya qoyulan məqsəd uğurunda əsil mübarizə yolu keçmiş, Heydər Əliyev siyasetinin əhaliyə çatdırılmasında qəzetiñ xüsusi rolü olmuşdur.

Bu mətbuati orqanın apardığı fəal ideoloji mübarizə sahəsində fəaliyyəti heç də unudulmamışdır. Qəzet və onun əməkdaşları diplomolarla, fəxri fərmanlarla, təşəkkürlərə mükafatlandırılmışdır.

Bu gün istər respublika mətbuatına, istə rayon qəzetlərinə, müstəqil qəzetlərə, digər informasiya vasitələrinə dövlət qayğısı davam edir. Milli Mətbuat Günü ərefəsində cənab Prezident İlham Əliyev iki sərəncam imzala-

mışdır. Bu sərəncamlardan birində respublikada nəşr olunan qəzetlərin maddi-texniki bazasını möhkəmləndirmək üçün birdefəlik bir milyon manat yardım edilməsi, digərində isə mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı 3 milyon manat ayrılmazı nezərdə tutulur,

Çıxış edənələr qəzete yaxından dəstək olan rayon icra hakimiyyətinin rəhbərliyinə də minnətdarlıq bildirmişlər.

Tədbiri O. Məmmədov yenənəşdirmiş və qəzetiñ nəşrinə yaxın-dəstək olan ayrı-ayrı idarə və müəssisələrin, təşkilatların rəhbərlərinə, fərdi oxuculara kollektiv adından razılığını söyləmiş, eyni zamanda Milli Mətbuat Günü ərefəsində jurnalistlərin peşə bayramı münasibətə təbrik məktubu və telefon zəngləri ilə ürək sözlerini bildirənlərin hər birinə kollektiv adından təşəkkür etmişdir.

«Qəbələ».

Müdrük sözlər toplusu xəzinəsindən

♦Məhəbbət və ölüm xəbərsiz gelir.

♦Astarı gülməyənin, üzü də gülməz.

♦Səbrin, etibarın, vicdanın itməsindən, abır-həyanın tökülməsindən böyük dərədə yoxdur.

♦Bu gün heç kəsi bəyənməyənələr, sabah qonaq sahibinə çevirilərlər.

♦Arsız olan varsız olar.

♦Su cismi pak edər, abır-həya isə ismi.

♦Axtarılmırsansa özünü göstərməyin mənası yoxdur.

♦Qəlbi gül olanın könlü bülbül olar.

♦Yeməyin dadı bişirənin adı.

♦Qəlbdə həyat yaşar, könlədə sevgi.

♦Dərkədə idrak yaşar, fikirdə nəfs.

♦Qəlbi allahlı olanın könlü cennət olar, ruhu isə sağlam.

♦Sevən ruhda sağlam can olar.

♦Mədəniyyət və incəsənət onun yaradıcısı olan xalqın fitri istedadından yaranıb.

♦Məhəbbət və etibar sədəqə deyil ki, hamı üçün paylansın.

♦İnsan cahil məxluqdur, adam isə kamil varlıqdır.

♦Abır-həya qorxudan yaranmaz, özünə hörmət-dən yaranar.

♦Etibarsızlıq, məhəbbəti nifrətə çevirək üçurumun astanasıdır.

♦Ayaq büdrəsə belə, dil büdrəyərse başa ziyanır.

♦Kənardan baxıb özünü görməyi bacarsan, cahillik-dən qurtularsan.

♦Küsmək, səhvini qarşı tərəfə etiraf etmək üçün xəbərdarlıqdır.

♦Ürəyi sevgi ilə qidalan-dıra bilməyən gözəl kordur.

♦Fikrindən keçəni heskədən əsirgəmə.

♦Ən kamil adamlar ömürlerinin axırına qədər tələbə olmayı bacaranlardır.

♦Zaman vaxtla ölçülən bir tarixdir.

♦Yaşadığın həyatında dilindən incitməsən bircə kimsəni, unutmaz el-oba, bu mahal səni.

Teymur RƏHMANOV,
Tüntül kəndi.